



RƏŞİD BƏRGÜŞADLI

# RUS DİLİ

(hekayə)

Yuxuda gördü ki, anasının qərib məzarı yanında onun da qəbrini mərmərlə döşəyiblər. Ən çox da ona görə odlanırdı ki, bir it ayağını qaldırıb onun sinədəsini murdarlayırdı. Nə illah elədisə, başdaşına yazılmış ölüm tarixi və o murdar it gözünün qabağından getmək bilmədi, - "Ölüm bir addimlıqdadır, nəfəsini duyuram"... - günortayadək çabalaya-çabalaya qaldı, əli bir işə yatmadı. Tənha ölməkdən qorxurdu...

...Qaçın düşəndən sonra xeyli müddət iş axtarmışdı, axırda gəlib çıxmışdı Goradıl bağlarına. Allah işini rast salmışdı və təsadüfən ayaqları onu gətirmişdi Qəşəm müəllimin qapısına. Darvazanı evin xanımı Mahirə açmışdı onun üzünə. Görünür Qasımın suyu şirin gəlmışdı qadına - qısa səhbətdən sonra məlum olmuşdu ki, həmyerliidirlər. Hələ ortaq tanıdları da çıxdı. - Sabahdan yiğışın gəlin bizim bağa. Həyətdəki balaca evi sizin üçün ayıraq. Həm həyət-bacaya baxarsınız, həm də ağaclarla qulluq edərsiniz - məsələsi birbaşa həll olunmuşdu. Elə o vaxtdan bağa sığınandır.

Qasımın işindən, səliqə-səhmanın danıdan çox razıydılar. Yığcam ailəydi Qəşəmin küləfti. Büyük qızları universitetdə oxuyurdu, sonbeşikləri Surxay isə Allahın bəlaşıydı. Bir şey ağlına batdısa, dünya-aləm yiğışın, fikrindən dönməzdı.

-Civədi, civə! - Qəşəm müəllim oğlu haqqında belə deyirdi.

Nadinc olduğu qədər də şirin uşaq idi. Surxayın bağda pişiyi vardı, amma təzəlikcə ölmüşdü. İndi də atasının saqqızını oğurlamağa çalışırdı ki, bağa haski cinsindən bir it alırsın, - It almasan dərs oxuyan deyiləm! - atasıyla rəsmən öcəşirdi.

Qəşəmgil adətən həftənin şənbə-bazar günləri gələrdilər bağda qalmağa. O gün isə Kurban bayramı idi, ailə gələ bilərdi. Qasım isə baytar dükanına gedəsiydi -

toyuqlardan bir-ikisi qanadlarını sallamışdı. Günortaüstü Qəşəmin maşını hasarın çölündə dayananda Qasım qızılıgulları sulayırdı. Darvaza açılanda çöndü ki, budu, boz it dilini çıxarıb ləhləyə-ləhləyə girdi içəri. İt onu görən kimi yoğun səslə elə hürdü ki, Qasımın ödü ağızına gəldi. Yuxusundakı itə oxşaması da, başdaşındakı ölüm tarixi gözündə partladı, çöməldiyi yerdə baldırı qıç oldu. Dünyada ilandan, bir də itdən qorxduğu kimi heç nədən qorxmurdu. Sonra itin xaltası, daha sonra isə xaltadan yapmış Surxay girdi həyətə. Qəşəm müəllimi, Mahirəni görəndən sonra azca özünə geldi. Surxay itin xaltasını açıb buraxdı həyətə. İt birbaşa ona sarı götürüləndə Qasım beli qapdı, - Qara vurğun təpəndən çalsın, neynədiyindi!? - itə qıçandı, Surxaydan imdad dilədi. Amma quruca salam verib otağa keçmişdi hamisi... İt ondan çəkindi, əvəzində, toyuqlara təpilib pərən-pərən saldı. Qanadısalıq toyuqlar da gullə kimi qaçırdı qorxusundan. Haski zorbaliğını toyuqlara göstərəndən sonra həyət-bacanı hərlənib künc-bucağı sidiyi ilə manşırdı, sonra da gəlib çöməldi düz Qasımın yanında, gözlərini ona zilləyib ləhləyirdi. "Nə zibilə düsdük!"... - gözü Mahirəni axtarırdı ki, bəlkə onun ağlına gələ iti dartıb bir yerə bağlamaq...

...Qəşəm oğluyla manqal qalayırdı, Mahirə qızıyla mətbəxdə qurcalanırdı. Qasım isə can həşirindəydi. Ha çalışırdı ki, iti vecə almasın, amma yenə də bir gözü onda qalmışdı. İtdən qorxduğunu dilə gətirmeyə isə utanırdı... Bir azdan Mahirə əlində qazan eşikdə göründü. Qapağı açında Qasım gördü ki, et soyutmasıdır gətirdiyi. Soyutmanı cunada süzüb ətləri iri buluda çəkdi və itin qabağına qoydu, - Suyundan da axşama sizə borş bishirəm. Haskiyə ciy ət, kabab, sür-sümük yemək olmaz... İt tikələri loppultuya udduqca Qasımı çəpəki baxıb mirıldanırdı. "Zavallı pişik, yaxşı ki, vaxtında ölüb

canını qurtarmışan"... - hasarın dibində büzüşmiş xəstə toyuğa yazığı gəldi...

İtin qarnı doymuş, kefi kökəlmışdı. Surxayın sinəsinə tullanır, əl-ayağına dolaşır, onunla oynamaq istəyirdi. Surxay balaca rezin topu atıb, - **Гаски, поймать[1]!** - itə əmr verir, haski isə qarağat kollarının arasından topu tapıb gətirdi. "Гаски, сидеть[2]!" - it adam kimi dil biliirdi, dərhal çöməltmə otururdu. "Гаски, прыгай[3]!" - it alçaq məhəccərin üstündən attandı. İtin bu hoqqabazlığı Qasımı da maraqlı geldi. Ehtiyatla Qəşəm müəllimə yaxınlaşdı, - Bərəkallah, nə ağıllı itdir... Bağda qalacaq? - qızara-qızara soruşdu.

-Əlbəttə, bina evində bunu saxlaya bilmərik. Çox ağıllı itdir, - duzlu suyu alovlanan şışliyə səpələyirdi, - yeddi yüz manat pul vermişəm buna, iki yüz də təliminə saymışam.

-Bəs niyə bunu rusca öyrətmisiniz, öz dilimizdə öyrətmək olmazdım? - Qasımın gözü itdə, qulaqları isə Qəşəmdəydi.

Qəşəm heyrətlə qarovulçunun üzünə baxdı.

-Qasım kişi, sən rusca bilmirsən?

-Yo-ox...

-Heç nə bilmirsən?

-Bir-iki söz... Bilirəm ki, itə "sabaka" deyirlər... - söyü ağızında qurtarmamış Qəşəm elə güldü ki, yaziq Qasım dilbilməzliyindən xəcalət çəkdi.

-Hə.., onda işlər çox fırıldır, qoca, vəziyyət də ruscan! Əlqərəz, ya gərkə təzədən xərc çəkib haskini azərbaycanca öyrədək, ya da gərkə sən rusca öyrənəsən... Ərinin şəqqanağına qızlar da eyvana çıxmışdı, - Nəyə gülürsən, nolub? - Mahirə də gülürdü.

-Qasım kişi rusca bilmirmiş. Haskiylə necə yola gedəcəklər? - qarnını qucaqlamışdı. - Rusca öyrənməyə neçə gün bəsindir, kəndçim? - kişini məsxərəyə qoymuşdu. Köntöy adam idi, shit zarafatları vardi Qəşəmin. Hələ ilk tanış olduğu günləri idti, arvadına Qasımın yanındaca demişdi ki, - Prezidentin sərəncamı var, qaçqınları məskunlaşlığı yerlərdən heç kim çıxara bilməz. Qorx ki, bir gün yerlin bağımına sahib çıxsın... Cavabını verməmişdi, qırurunu içində boğmuşdu. O gün-bu gün, Qəşəmdən gen qaçırdı ki, sözleri çəp gəlməsin. Qəşəmin tikanlı sözləri olmasayı dolanışq üçün Qasıma burdan rahat yer yox idi. Hətta bir dəfə küsüb getmişdi bağdan. Qonşu bağın gözətçisi Hüsnü onun başına ağıl qoymasayı qayıtmayacaqdı, - Uşaqqı kimi xətriyanısan, di gəl ki, qatır kimi də tərs! Hər çəp sözdən qəlbin qaralar ki, guya daha sənə ehtiyacları yoxdur. Az huyduxlan, kişi. Məndən sənə nəsihət, şəhərdə qayğısız yaşamağın bir yolu var - arsızlıq, arsızlıq, imkanın daxilində ancaq arsızlıq, vəssalam! Çalış arsız ol. Ləyaqətimiz, şərefimiz, elin töhməti o dağ-dərələrdə qaldı, qardaş! Gəmidə oturub gəmiçiyilə dalaşmaq bizə yaraşmaz. Burda gərkə adam siyahısında adın olsun ki, sənə də sa-

ya salsınlar. Qayıt get işinə və Allaha dua elə hər verdiyi gün üçün. Başını aşağı sal, qulaqlarını qapa, işini gör...

Amma bu həna o hənadan deyildi. Göz görə-görə Qəşəm də, Mahirə də iti ondan fərasətli və ağıllı sayırdılar. Bu, Qasımın beş illik sədaqətli qulluğuna qarşı bağışlanmaz xəyanət idi. Qüruru qırılmışdı Qasımın, özünə nifret edirdi. Nə qədər bədbəxt və fərsiz olduğunu düşünürdü. Bilmədiklərinin nə qədər çox olduğunu öyrəndikcə gücsüzlüyünü görürdü, cılızlığından qorxurdu. Dünyanın həqiqətlərinə görmək istədiyi kimi yox, olduğunu kimi baxdıqca havalanırdı. Havalandıqca ətrafdakı hər şeyin mənəsi da dəyişirdi. Bağrı sərbəstcə dolaşan itin şən-şən havlamağı da başqa mənə daşıyırdı, - "Sənin dövranın bitdi, rədd ola bilərsən, qoca!"... Az qalırıdı itə yalvarsın, - "Nolar, çıx get burdan! Girmə aramıza, pozma dincliyimi!" - uşaqqı kimi üzünü qapayıb hönkürmək istədi. Bacarmadı, ev sahiblərinə yalvarmağı da bacarmadı - "Sən demə insan kimi yalvarmağı da unutmuşam"... Rezin top ona sarı diyirlənəndə üstünə curoman itin zəhmindən büzüdü. Haski ona pəl vurub topu qapanda damarlarında qanı dondu, - "Məni bu həyətdən qovur, yandıq verir mənə! Daha burda mənə it yerinə qoyan yoxdur" - gecə-gündüz belləyib suvardığı, alın tərini qatdığı torpaq, gül-çiçək də onun fərsizliyinə güllürdü. Ev sahibləri itin oyunbaşlığını aludə olmuşdular. "Bu həyət mənə həmişə axmaq adam kimi xatırlayacaq" - yeni doğulan körpəni anasına bağlayan göbək ciyəsini necə kəsərlərsə, Qasım da eynən, nəfsini kəsdi bu bağdan, - "Bu it meyitimə işəməmiş burdan canımı qurtarmalıyam" - ayaqqabılarını taykeş geymiş adam kimi ayaqları bir-birinə dolaşa-dolaşa darvazadan eşiyə çıxdı. İkinci massive çatanda Hüsnü görməsin deyə hasarın kölgəsinə qıslılıb addımlarını yeyinlətdi, - "Bu dəfə də bilsə ki, üstümə it gotirdiklərinə görə küsmüşəm, abrimi ətəyimə bükəcək"... Hüsnün deyəcəkləri qulaqlarında cingildəyirdi, - "İt alıb, yaxşı eliyib alıb! Bundan sənə nə? Qəşəm mellim indi itini səndən çox sevir, qoy cəhənnəmə sevsin! A kişi, işindən dördəlli yapış. Ağlını başına yiğ, qayıt bağına və dişlərini ağarda-ağarda itin başını tumarla!" - Hüsnün bağından xeyli uzaqlaşandan sonra addımlarını yavaşıldı. - Günah mən boyda cəmdəyin sahibindədir ki, rusca bir-iki kəlmə öyrənməmişəm indiyədək! - hərdən çönüb geriyə boylanırdı ki, görsün onu arxadan çağırın yoxdur ki... Amma bağ yollarında tənha idi. "Özgə atına minən tez düşər. Allah erməniyə insaf versin, mənə it gününə saldı"... - canını yolda tapşırmamış özünü baytar aptekinə çatdırmaq istəyirdi...

### **Oeyd:**

(1)Haski, tut!

(2) Haski, otur!

(3)Haski, hoppan!